

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad: Telman

Soyad: İsgəndərov

Ata adı: Bayram

Təvəllüd: 28.04.1963

İş telefonu: -

Mob: 506149661

E-mail: isgender.teo@gmail.com

Fakültə: Baytarlıq təbabəti

Kafedra: Terapiya, mamalıq və cərrahiyyə



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

Ali təhsilli baytar həkimi (fərqlənmə diplomu № 730249), biologiya elmləri üzrə fəlsəfə doktoru (diplom № 062680), dosent (AR Ali Atestasiya Komissiyasının 14 dekabr 1998-ci il (protokol № 47) qərarı)

ƏMƏK FƏALİYYƏTİ

1986-1988-ci illərdə ÜİETKTHFBvəQ İnstitutunda (Rusiya Federasiyası, Kaluqa vilayəti, Borovsk şəhəri) baş laborant və baytar həkimi;
1988-1991-ci illərdə həmin institutda əyani aspirant;
1992-ci ildən AKTA-nın (indiki ADAU) müəllimi (assistent);
1998-ci ildən dosent;
2008-2018-ci illərdə Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı;
2018-ci ildən indiyədək Terapiya mamalıq və cərrahiyyə kafedrasının dosenti.

TƏDQIQAT SAHƏSİ

Gövşəyən heyvanlarda azot və amin turşuları mübadiləsi
Kənd təsərrüfatı heyvanlarında eksperimental cərrahi əməliyyatlar

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1. 1989-cu il, Tartu, Ümumittifaq konfrans
2. 1989-cu il, Alma-Ata, Ümumittifaq simpozium
3. 1990-cı il, Orenburq, Ümumittifaq konfrans
4. 1990-cı il, Krasnodar, Ümumittifaq konfrans
5. 1990-cı il, Borovsk, Beynəlxalq konfrans
6. 1993-cü il, Bakı, II Respublika biokimya konfransı

7. 1994-cü il, Bakı, Azərbaycan fizioloqlarının I qurultayı
8. 1997-ci il, Bakı, III Respublika biokimya konfransı
9. 1997-ci il, Bakı, Beynəlxalq elmi praktik konfrans
10. 2003-cü il, Gəncə, Beynəlxalq Gəncə-Kars baytarlıq simpoziumu
11. 2005-ci il, Bakı, Azərbaycan fizioloqlarının III qurultayı
12. 2008-ci il, Van, Türkiyə, Anatomların beynəlxalq konfransı
13. 2013-cü il, Braziliya, Fos do Igwasu, Beynəlxalq Baytarlıq təhsili və Dövlət Baytarlıq Xidməti, Beynəlxalq Konqress.

ELMI ƏSƏRLƏR

1. Gövşəyənlərin mədə-bağırsaq traktında möhtəviyyatın keçmə intensivliyini öyrənmək üçün rənglənmiş samanın tətbiqi. (rus dilində) Elmi məqalə Rusiya Federasiyası UIFB və Q İnstitutunun bülleteni Borovsk şəh. 1989, 2 səh. Ə.Ə.Əliyev, T.B.İsgəndərov, N.I.Lonqus, N.S.Syomina
2. Yemin fiziki formasından asılı olaraq, düyələrdə yem kütləsinin mədə önlüklərindən keçmə sürətinin öyrənilməsi. (rus dilində) (Məhsuldar heyvanların fiziologiyası) Elmi məqalə Ümumittifaq konfransın materialları. Tartu şəh. 1989, 1 səh. T.Ş.B.İsgəndərov N.I.Lonqus, N.S.Syomina, Ə.Ə.Əliyev
3. Düyələrin portal sistemində qanın həcm sürəti (venoz qan dövranı və limfa dövranı) (rus dilində) Elmi məqalə IX Ümumittifaq simpoziumun tezisləri Alma-ata, 1989, 1, səh. T.B.İsgəndərov
4. Yemin fiziki formasından asılı olaraq, düyələrdə qida maddələrinin həzmə gediciliyinin öyrənilməsi. (rus dilində) Elmi məqalə IX Ümumittifaq gənc alimlərin və mütəxəssislərin konfransının tezisləri Orenburq, 1989, 1 səh. T.B.İsgəndərov.
5. Azotlu maddələrin düyələrin mədə önlüklərindən şirdana axınının və ona yemin fiziki formasının təsirinə öyrənilməsi. (rus dilində) Elmi məqalə Beynəlxalq konfransın tezisləri. Borovsk şəh. 1990, 1 səh., T.B.İsgəndərov
6. Amin turşularının düyələrin portal sistemində sorulması (Həzm və sorulmanın fiziologiyası) (rus dilində) Elmi məqalə XV Ümumittifaq konfransın materialları. Krasnodar, 1990, 1 səh., T.B.İsgəndərov
7. Yemin fiziki formasından asılı olaraq, düyələrdə yem kütləsinin mədə-bağırsaq şöbəsiindən keçmə sürətinin öyrənilməsi. (rus dilində) Elmi məqalə XV Ümumittifaq konfransın materialları Krasnodar, 1990, 1 səh., T.B.İsgəndərov
8. Yemin fiziki formasından asılı olaraq, düyələrdə amin turşularının bağırsaqlarında sorulma intensivliyi. (rus dilində) Elmi məqalə UIFB və Q İnstitutunun hesabatı. Borovsk şəh., 1991, 2 səh. Ə.Ə.Əliyev, T.B.İsgəndərov
9. Yemin fiziki formasından asılı olaraq, düyələrdə amin turşularının mədə önlüklərindən şirdana axını. Elmi məqalə UIFB və Q İnstitutunun hesabatında Borovsk şəh., 1990, 4 səh., T.B.İsgəndərov
10. Yem kütləsinin həzm sistemindən keçmə sürətinin və orada qalma müddətinin öyrənilməsi üçün istifadə edilən rənglənmiş samanın təsbit edilmə üsulu (rus dilində) Səməreləş-dirici təklif, № 258 Borovsk şəh., 1988 1 səh. Ə.Ə.Əliyev, T.B.İsgəndərov N.I.Lonqus, N.S.Syomina
11. Yemin fiziki formasından asılı olaraq düyələrdə amin turşularının sorulması (rus dilində) Avtoreferat namiz. dissert. Borovsk şəh., 1991, 26 səh. T.B.İsgəndərov
12. Ayrı-ayrı yemlərin quru maddəsinin camışların işgənbəsində parçalanmasının neylon kisəciklər üsulu ilə öyrənilməsi. (rus dilində) Elmi məqalə II Respublika Biokimya konfransının materialları Bakı, 1993, 1 səh. T.B.İsgəndərov, I.F.Gəncəyev

- 13.Narkozda olan itlərdə portal venada qanın həcmi sürətinin təyin edilməsi. (rus dilində)Elmi məqalə „Azərbaycan Fizioloqlarının I Qurultayının materialları Bakı, 1993, 1 səh.T.B.İsgəndərov
- 14.Yemin quru maddəsinin parçalanmasından asılı olaraq camışların ingənbəsində uçucu yağ turşularının yaranması (rus dilində) Elmi məqalə III Respublika Biokimya konfransının materialları Bakı, 1997,1 səh.T.B.İsgəndərov
- 15.Ekoloji şəraitin camışların istilik mübadiləsinə təsiri. Ətraf mühit və ekologiya. (rus dilində)Elmi məqalə Elmi-praktik konfransın materialları. Bakı, 1997,1 səh.T.B.İsgəndərov, M.M.Əliyev
- 16.Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında «Baytarlıq» ixtisası üzrə Magistratura haqda metodik göstəriş Metodik göstəriş. Gəncə, 1997,10 səh.M.M.Əliyev,F.N.Nəsibov, E.Q.Qocayev, T.B.İsgəndərov
- 17.«Bakalavr» pilləsində dövlət Attestasiyası haqqında metodik göstəriş Metodik göstəriş Gəncə, 1997,16 səh.M.M.Əliyev, F.N.Nəsibov, E.Q.Qocayev, T.B.İsgəndərov
- 18.Tədris, kliniki və istehsalat təcrübələrinin kompleks proqramı Metodik göstəriş Gəncə, 1997,17 səh.M.M.Əliyev, F.N.Nəsibov, E.Q.Qocayev, T.B.İsgəndərov
- 19.Buzovların xəstəliklərində antibiotiklərin sümükdaxili inyeksiyaları (rus dilində). Elmi məqalə Azərbaycan Aqrar Elm jurnalı №3-4 (170). 60. Bakı, 1998, 1 səh.T.B.İsgəndərov
- 20.Travmatiki retikulitin cərrahi əməliyyatlarla müalicəsi, (rus dilində). Elmi məqalə Azərbaycan Aqrar Elm jurnalı №3-4 (170). 60. Bakı, 1998, 1 səh.T.B.İsgəndərov V.A.Rzayeva
- 21.Sayğaclı və okklyuderli anqiokanyulya. (rus dilində) İxtira 1750692 Ə.Əliyevin «Eksperimental cərrahiyyə» kitabında Moskva, 1998, 1 səh. Ə.Ə.Əliyev, T.B.İsgəndərov, L.I.Lonqus
- 22.Novokain blokadalarının baytarlıqda tətbiqi (rus dilində) Metodik göstəriş Gəncə, 1998, 18 səh. T.B.İsgəndərov
- 23.Kənd təsərrüfatı heyvanlarında travmatizmə qarşı müalicə və profilaktika tədbirlərinin aparılması. Elmi məqalə Azərbaycan Aqrar Elm jurnalı №3-4 (170). 54. Bakı, 1998, 1 səh.T.B.İsgəndərov, Q.M.Əhmədov
- 24.Topoqrafik anatomiyanın əsasları ilə əməli cərrahiyyə fənni üzrə proqram Tədris proqramı Bakı, 1998,9 səh.T.B.İsgəndərov, Q.M.Əhmədov
- 25.Ümumi və xüsusi cərrahiyyə fənni üzrə proqram Tədris proqramı Bakı, 1998, 9 səh.T.B.İsgəndərov, Q.M.Əhmədov
- 26.Qoyunların infeksiyalaşmış yaralarında ulduzvari kələfin novokain blokadası. (rus dilində) Elmi məqalə AzKTA. Baytarlıq və zoomühəndislik ixtisası üzrə elmi əsərlər toplusu. AKTA-70 Gəncə, 1999, s.56-571 səh.T.B.İsgəndərov, R.A.Süleymanova
- 27.Kesar əməliyyatında işgənbəyə qazçıxarıcı borucuğun tətbiq edilməsi. (rus dilində) Elmi məqalə AzKTA. Tələbə və magistrlərin elmi əsərlər toplusu. AKTA-70 Gəncə, 1999, s.74 1 səh.T.B.İsgəndərov, Ş.Ş.Hüseynova
- 28.İri buynuzlu qaramalın ətraf xəstəliklərinin naftalan nefti ilə müalicəsi. Elmi məqalə AzEA-nın Gəncə regional E/M mərkəzinin xəbərlər məcmuəsi, № 2, Gəncə, 1999, s.56 2 səh.T.B.İsgəndərov, F.N.Nəsibov, A.M.Muradov, V.E.Daşdəmirov
- 29.Herniyaların cərrahi müalicəsində lavsan damar protezinin tətbiqi ilə aparılan yeni heteroplastika üsulu (rus dilində)Səməreləş-dirici təklif Gəncə, 2000,2 səh.T.B.İsgəndərov,I.R.İsmayılov
- 30.Azərbaycan şəraitində camış südündə amin turşularının təhlili. Elmi məqalə AzKTA Baytarlıq təbabəti fakültəsi elmi əsərlər toplusu. Bakı, 2001, s.33, 2 səh.T.B.İsgəndərov,İ.R.İsmayılov
- 31.Lavsan damar protezinin tətbiqi ilə herniyaların müalicəsinin cərrahi yeni heteroplastik üsulu. Elmi məqalə AzKTA Baytarlıq təbabəti fakültəsi elmi əsərlər toplusu. Bakı, 2001, s.66 2 səh.T.B.İsgəndərov,Q.M.Əhmədov
- 32.Yaraların müalicəsində plevraüstü novokain blokadasının naftalan neftinin streptosid, yodoform qarışığını tətbiq etməklə aparılan müalicə. Elmi məqalə AzKTA Baytarlıq

təbabəti fakültəsi elmi əsərlər toplusu. Bakı, 2001, s.65, 2 səh.T.B.İsgəndərov, Q.M.Əhmədov

33.Körpə kənd təsərrüatı heyvanlarının dispepsiya xəstəliyinin dərman bitkiləri ilə müalicəsi Metodik göstəriş, Gəncə, 2001, 27 səh.T.B.İsgəndərov, F.N.Nəsibov

34.Kənd təsərrüfatı heyvanlarında travmatiki xəstəliklərin müalicə və profilaktikasının öyrənilməsi. Elmi məqalə (xülasə) AzKTA-nın Elmi Tədqiqat işlərinin qısa xülasəsi, (1996-2000-ci illər). Gəncə, 2002 1 səh.T.B.İsgəndərov Q.M.Əhmədov

35.Camişlarda rümenotomiya zamanı plevraüstü novokain blokadasının tətbiqi. Elmi məqalə Gəncə-Qars Baytarlıq Simpoziumunun Materialları Gəncə, 2003, 2 səh.T.B.İsgəndərov Q.M.Əhmədov

36.Multi-parsavit vitamininin kökəltmədə olan danaların zülal mübadiləsinə təsirinin öyrənilməsi. Elmi məqalə Aqronomluq və zoobaytarlıq fakültəsinin elmi əsərlər toplusu. Bakı, 2003, 2 səh.T.B.İsgəndərov, F.N.Nəsibov, A.M.Muradov

37.Kənd təsərrüfatı heyvanlarının irinli-nekrotik proseslərində novokain blokadalarının tətbiqi (rus dilində) Elmi məqalə Aqronomluq və zoobaytarlıq fakültəsinin elmi əsərlər toplusu. Bakı, 2003,2 səh.T.B.İsgəndərov, R.A.Süleymanova

38.Yemlərin xırdalanma əmsalının düyələrin bağırsaqlarında amin turşularının sorulmasına təsiri (rus dilində) Elmi məqalə Azərbaycan Fizioloqlar Cəmiyyətinin Akademik A.I.Qarayevin anadan olmasının 95 illiyinə həsr olunmuş III qurultayın materialları. Bakı, 2005, s.203-208,6 səh.T.B.İsgəndərov, M.M.Əliyev

39.Yelinin cərrahi xəstəliklərində novokain blokadalarının tətbiqi Elmi məqalə Aspirant və magistrlərin elmi konfransının materialları. Gəncə, 2005, 2 səh.T.B.İsgəndərov,A.O.Əliyev

40.Gövşəyən heyvanlarda həzm prosesinin əsas müddəaları. Həzm sisteminin plazmayaradıcı funksiyası və ent

DİL BİLİKLƏRİ

İngilis

Rus

Digər dillər

